

# Mir Mövsüm ağa ziyaretgahı

(Birinci yazı)

Biz balaca olanda ancaq iki müqəddəs ocaq tanıydırdıq. Ağdamda Seyid Lazım ağanın və Ağdamın Güllüçə kəndində Seyid Füqara babanın ocaqlarını dəfələrlə ziyarət eləmişdik. O vaxtlar təxminən 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin tələbələri kəndimizə pambıq yiğimina gəlmışdilər. İki tələbə qız da bizim evdə qalırdılar. Mən ilk dəfə, "Ətağa", "Mir Mövsüm ağa" sözlərini onlardan eşitdim və israrla onun nə demək olduğunu öyrənməyə çalışdım. Elə onda uşaq ağılımla anladım ki, sən demə bakılılarında öz seyidləri, öz "baba"ları varmış. Büyüdükcə Mir Mövsüm ağa haqqında daha çox rəvayətlər, efsaneləşmiş həqiqətlər öyrəndim.

Əvvəlcə qeyd edim ki, hələ 2013-cü ildə ABŞ-da Kolumbiya Universitetinin alımları müəyyən ediblər ki. Allaha inanmaq insanı depressiyadan qoruyur. Onlar bildirlərlə ki, beynindəki boz madde ilə insanın dini inancı arasında rabitə var.

İnsanda depressiyanın inkişafına müxtəlif faktorlar təsir göstərə bilər. Onlardan biri genetik meyillilikdir. Hətta müəyyən edilib ki, psixi pozğunluqdan, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlaras Yaradana inanarlarsa, daha tez müalicə olunurlar.

## Tanıtım

Azərbaycan Allaha, Allahın saf və müqəddəs, seçilmiş bəndələrinə, ziyarətgahlara inam olan ölkələrdən biridi. Seçilmiş, fərqli, fenomen deyilən insanlardan biri de Mir Mövsüm ağıdır. Onun dəfn olunduğu yer isə Azərbaycanda en müqəddəs məkan hesab olunur. Tədqiqatçı-yazıcı Paşa Ya-

qub yazır:" Seyidəli 1883-cü ildə İçərişəhər Firdovsi küçəsi 3 sayılı mənzildə Seyid Mir Talib Ağanın ailəsində dünyaya gəlib. Doğuluğu ocaq babası kəramət sahibi Mir Mövsüm ağanın adı ilə məşhur olduğundan və həmin kəramət zaman-zaman Seyidəlidə təcəlli etdiyindən ona babasının adıyla "Seyid Mir Mövsüm Ağa" - deyə müraciət ediblər. Anası Xədicə xanımın deməsinə görə "o, normal uşaq kimi dünyaya gelib. Anası bir həftədən sonra bələyi açır ki, uşağı çıxımdırsın, görür ki, bələk qan içindədir, o vaxt həkim olmadığı üçün axund çağırırlar. O baxır deyir ki, "Allaha pənah, bu uşaq qalar, ya qalmaz". Çoxlu qan itirdiyinə görə uşağı bir tərəfi iflic olur. Danışığı da qüsurlu olur. O, sümüksüz deyildi, uşaq iflici olduğundan sümüyündə kalsium azlığı olub, qamətinin şax saxlaya bilmirdi. Buna baxmayaraq o, hamidan fərqlənirdi. Əlini xəstəyə çəken kimi, həmin şəxsin bütün ağrıları keçirmiş. Hələ sağlığında əfsanəvi bir nüfuza malik olmuşdur. İnsanlara təskinlik, inam, mənəvi qüvvə təlqin edən, cəfadan qurtarır şəfa verən, fitri istedad, ecazkar qabiliyyət sahibi kimi o, böyük nüfuz qazanmışdı".

Deyilənə görə, müharibə illərində Ağa Seyid Əlidən böyük məbləğdə vergi alınırdı. Çoxlarının cəllad kimi baxdığı Başqrovun hakimiyəti dövründə heç vaxt Böyük Ağanı həbs etmək üçün gəlmirdilər.

Müharibədən sonra da Böyük Ağanın ocağından dövlətə yüksək məbləğdə vergi ödənirdi. Öz evində isə bir taxtdan, dolabdan, dəmir çarpayıdan, stillardan başqa heç nə yox idi. Bir dəfə Böyük Ağanın adından verilen vergi gecikdirilir. Rayon maliyyə şöbəsində onun borcu hesablanılır. Bu məbləğin ödənilməsi üçün çıxarılan qərara əsasən, Ağanın evindən əşyalarını



aparmağa gelirlər. Sürücü məsələni yalnız Ağa Seyid Əlinin evindəki avadanlıqlar maşına yükləndikdən sonra bilir. O, maşını sürməkdən imtina edir. Nə qədər israr edirlərsə, razılıq vermir: "Apara bilmərəm, mənim ailəm var", - deyir. Bundan sonra üç-dörd sürücü gətirirlər. Onlar da Ağanın evindən əşyalarını aparmaqdan imtina edirlər.

Uzun illərdən sonra ali məktəbə-jurnalistik təknikinə ödenişli (qiyyabi) fakültəsinə qəbul olundum. O vaxt ödeniş haqqı 480 dollar gösrəldi. Bir yandan oxumaq arzum, digər yandan o ödenişti ödəmək imkansızlığım...

## Həmin vaxt

yurdumuz da işgal olunmuşdu, var dövlətimiz də yağmalanmışdı. Ömründə heç kəsə ağız açmayı, əyilməyən atam kimsədən yardım istəmədi.

Mənim təhsil almaq arzumu gördü, son güman yerimiz olan inəyi satmaq məcburiyyətində qaldı. Cəmi 250 dollar çıxarda bildi. Qəpiyinə də toxunmadı. 10 dollar yol pulum qalanı isə ödənişim. Yeri gəlmışkən, həmin vaxt nə Seyid Lazım ağanın və Seyid Füqara babanın ziyarətgahı qalmışdı. Gedib imdad diləməyə müqəddəs məkanımız da yox idi. Ermənilər o müqəddəs yeri də işgal etmişdilər.

Xülasə, pulun yarı hissəsini ödəməyə geləndə, qəbul şöbəsində bildirdilər ki, gərək pulu bütöv ödəyəsən. Əks halda sənədlərin götürülməyəcək. Əlimdə 240 dollar pul pəncərənin qabağında durub ağlamağa başladım. Ağlaya-ağlaya astadan "Ya Allähüm, Mir Mövsüm ağa xatirinə mənə kömək ol"-deyirdim. Qəbul şöbəsindən çıxan bir

qadın mənim ağladığımı görüb yanına çagıldı. Məsələni öyrənəndən sonra 240 dolların ödənilməsini və mənə "kağız" verilməsini təşkil edədi. Amma döne-döne tapşırıdı ki, çalış bir həftəyə pulun qalanını getir. Bilmirdim sevinim ya ağlayım. Əlimdə qəbullu bağlı "kağız"a baxıb sevinmək istəyəndə, qadının tapşırığı yadına düşürdü, gözümüzün yaşı sel olurdu. 3-4 aydan sonra dərs başlayacaqdı. Dərdimi evimizə deyə bilmirdim, xəstə və pensiya yaşında olan ata-anamın kömək edə bilməyəcəyini anlaysırdım. Bu xəbəri verməklə onları da üzəcəyimdən qorxurdum. Qohumlarım tərəfindən bir uşaq mağazasında satıcı işinə düzəldim. O pulla da ancaq kirayə haqqını və gündəlik çörək pulumu cıxara bilirdim. Amma hər həftə Mirmöhüsün ağa ziyatərgahına gedir, ağanın qəbrinin başına dolana-dolana durumumu, təhsildən ayrılaçq qorxumu yadına salıb ağlayır, Allahdan yardım istəyirdim.

## Dərs günü yetişdi

Qrupumuzda 31 tələbə vardı, təsadüfe baxın, içlərində yeganə köçküñ, yeganə kasib mən idim. Hamidən nə qədər ödəniş etdiyini sorusunda "hamisini" cavabını eşindənə halim daha da qarışırı. Təkcə, yarınçı ödənişi edən mən idim.

Dedilər, birinci dərsdə rektor, rektorun müşavirleri, dekanlar fakültələri gəzirər. Qorxumdan gedib arxa partaların birində oturdum. Oturduğuma baxmayaraq 6-7 müəllimdən ibarət "rektorun dəstəsi" içəri girəndə əsməyə başladım. Bəlkə də yer yarışdı, həmin an yerə də girərdim. Cünki o aldadtığım -qadın müəllimə də dəstənin içində idi.

Bir sözə, ölmüşdüm, götürən yox idi. Amma ölü halımla diqqət kəsilmişəm ki, desinlər burda bir Əntiqə var, ödənişi ödəməyib, dursun universiteti terk eləsin...

Gələn müəllimlər bizi təbrik edədilər, təhsilin inkişafı, elmin ucalığından xeyli danışdır. (Onları yadda saxlamağa məndə hal nə gəzirdi?) Birdən rektora söz verildi. O da bizi təbrik edədi. Birazda təhsildən basdırıbağladı: "Əziz tələbələrimiz, indidə sizə bir sürpriz xəber deyəcəm".

"Aha, deyəcək, deyəcək ki, sizində yalançılar var, ödənişi ödəmədən gəlib oturub sinifdə"-deyə həyəcanla düşündüm.

Ürəyimin səsi qulaqlarında guppuldayır. Elə bu zaman...

(ardı növbəti sayımızda)

Əntiqə Rəsəd

